

# Səfiyyə xanım Dibirova şərəfli ömür yaşadı

Müdriklərimiz deyib ki, yaxşı, dürüst insan, rəhbər Allahın yerdəki elçisidir. Sovet dövründə məsul rəhbər vəzifədə çalışınların heç də hamısına elin-oba-nın rəğbatını, xalqın səmimi hörmətini qazanmaq səadəti nəsib olmurdu. Haqqında söhbət açmaq istədiyim Səfiyyə xanım Dibirova xoşbəxtlərin - xoşbəxti sayılı bilər. Mən xalqın sevgi və rəğbatını rəhbər işçiyə verilən ən böyük mükafat, dəyər hesab edirəm. S.Dibirova öz müdrikliliyi, ədalətli, dürüst insan, gözəl ziyanı, ləyaqətli şəxsiyyət olması ilə, Vətəni, xalqı bütün varlığıyla sevən rəhbər işçi kimi bu mənəvi mükafatı hələ sağlığında qazanmışdır. Dörd ildir haqq dünyasında olsa da onun işqli xatırəsi qəlbərdə, xeyirxah əməlləri isə yaddaşlarda yaşayır, hamı ruhuna rəhmət oxuyur. Səfiyyə Dibirovanın ömür kitabının hər səhifəsi mənalı, maraqlı və oxunaqlıdır.

O, 1933-cü ildə Balakən rayonunun Qullar kəndində halal zəhmətlə dolanan, el-oba yanında hörmətli sayılan bir ailədə dünyaya gəlib. Doqquz qardaş və bacının ən balacası Səfiyyə olub. Atası Hacı kişi Dağıstanda dini təhsil alıb. O, övladlarının ən balacısı olduğu üçün Səfiyyəni daha çox əzizləyər və ömürün yoldaşı Əsiyyət xanımı deyərmiş ki, bu uşağa yaxşı bax, üreyimə damıb, yuxuda mənə əyan olub ki, Səfiyyənin yaxşı geləcəyi var. O, böyük vəzifədə işləyəcək. Qəfil ölüm Hacı kişinin bu dünyadan, ailəsindən, övladlarından ayırandı Səfiyyənin bir yaşı vardı. Doqquz övladın atadan vaxtsız yetim qalmasına baxmayaraq, Əsiyyət xanım özündə təpər tapdı, balalarını təkbaşına ağılli-kamallı böyüdü. Evin son beşiyi Səfiyyə kənd məktəbini əla qiyəmətlərle, nümunəvi intizamla bitirəndən sonra rayon rəhbərliyi onu təşəbbüskar, fəal gənc kadr kimi əvvəl rayon pionerlər evinə müdir, az sonra komsomol komitesinə şöbə müdürü təyin etdi. İlyarım sonra isə S.Dibirova rayon Soveti sədrinin müavini seçildi.

1953-cü ildə rayon Sovetinə sədr təyin olunan Səfiyyə xanım 1960-62-ci illərdə Balakən rayon Partiya Komitəsinin birinci katibi kimi son dərəcə məsul rəhbər vəzifədə çalışıb. 1962-ci ildə qonşu Zaqatala rayon Partiya Komitəsinin, 1963-cü ildə indiki Oğuz və Şəki rayonlarının Birleşmiş İstehsalat İdarəsi Partiya Komitisinin bi-

dandır. Səfiyyə xanımın şərəfli, mənalı, nəsillərə nümunə ola biləcək ömür yolundan etraflı bilgiler olan "Vətənə xidmət rəmzi- Səfiyyə Dibirova" kitabını tapıb oxusınız onu daha da sevəcəksiniz. Səfiyyə xanım tanınmış siyasi-ictimai xadim olmaqla bərabər, poeziya vurğunu idi. Özünün yazdığı "Ana" adlı poeması, çoxlu şeir-

Rasim Paçalov: - Rayon Genclər və İdman İdarəsinin rəisi- "Səfiyyə xanım elm dalınca gedənlərə, ali təhsil alanlara kömək etməyi, mənəvi dəstəyi, daim diqqət mərkəzində saxlayırdı. Ulu Öndər bir dəfə S.Dibirovanı yanına çağıraraq ona 3 otaqlı mənzil vermək istədiyini bildirir. Səfiyyə xanım sonsuz təşəkkürünü bildirərək

"Tək adamam, mənə bir rotaqlı da bəs edər" deyir. Səfiyyə xanım Heydər Əliyev məktəbini keçmiş şəxsiyyət, ləyaqətli dövlət məməru idi. O, işlədiyi rayonlarda gənc və istedadlı kadrları heç bir təmənna güdmədən müxtəlif vəzifələrə təyin edirdi. Səfiyyə xanımın en ülvə arzusu rayonumuzun gənclərini savadlı, ali təhsilli, Vətənə layiqli vətəndaş kimi görmək idi. Onun vaxtı ilə mənə verdiyi öyüd və nəsihətlərə hər zaman eməl edirəm, bəhrəsini də görürəm. Bunun nəticəsidir ki, ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" Medalı ilə təltif olunmuşam.

Züleyxa Dibirova- "3 sayılı şəhər uşaq bağçasının müdürü, S.Dibirovanın qohumu:- Səfiyyə xanım atamın bibisi idi. O, poeziya, musiqi vurğunu idi. Möhkəm yaddaşı vardi. Evdə zəngin kitabxana yaratmışdı. Bize lazımlı olan kitabları ondan alıb oxuyardıq. Dəqiqliyi çox sevirdi. Bir rayon rəhbəri kimi Oğuzda işləyərkən "Yenilməz batalyon", Qaxda isə "Qorxma, mən sən-inləyəm" filmlərinin çəkilişinə çox kömək etmişdir. Tanınmış şair və yazıçılarla dostluq əlaqəsi saxlayırdı. Allah ruhunu şad eləsin"

Şirin canlarını Vətən, millət yolunda şam kimi əridənler heç vaxt unudulmur, işqli xatirələri ilə xalqın, tarixin yaddasında daim yaşayırlar.

S.Dibirova 2015-ci il yanvarın 31-də dənəsini dəyişdi. Vəsiyyətinə uyğun olaraq şəhərimizdə cümə məscidiinin məzarlığında dəfn olundu. El- aləm bu gözəl insanı böyük ehtiramla yola saldı. Bu cür şərəfli ölüm heç kimə qismət olmur. S.Dibirova rəhmətini sağlığında qazanmışdır.

Zeynəddin Həsənli



rinci katibi seçilir. İki il-dən sonra bu birləş ləğv olunur, Səfiyyə xanım Oğuzun birinci katibi kimi fəaliyyətini davam etdirir.

1969-cu il iyulun 14-də ulu öndər Heydər Əliyevin Azərbaycanın siyasi rəhbəri seçilənindən sonra bir çox səriştəsiz, yaritmaz rəhbər işçilər, kadrlar vəzifələrini itirsələr də, S.Dibirova üçün daha geniş imkanlar yaranır, onun təmizliyi, işgüzarlığı, xalq arasında olan hörməti respublika rəhbərinin diqqətindən yayılmışdır. Heydər Əliyev 1970-ci ildə S.Dibirovanı Qax rayon Partiya Komitəsinin birinci katibi təyin edir. Səfiyyə xanım bu vəzifədə 1982-ci ilin aprelinə kimi çalışır. S.Dibirovanın 25 illik rəhbərlik fəaliyyəti, işgüzarlığı, ideal təmizliyi dəfələrlə ölkə rəhbərliyi tərəfində laiyinqəcə qiyəmətləndirilib.

O, bir çox orden və medallarla təltif olunub, uzun illər Mərkəzi Komitənin üzvü ve respublika Ali Sovetinin deputatı olub. Azərbaycan Prezidenti Heydər Əliyevin 2002-ci il 11 iyun tarixli sərəncamı ilə Səfiyyə Dibirova Prezident təqədümə layiq görüllüb.

Gözəl bir el deyimi var: "Bu dünya bir güz-güdür, hər gelən baxar gedər." Baxanda da gərək elə baxasan ki, bu güzgüdə yaxşı izin, yaddaşlarda işqli xatirən, xeyirxah əməllərin qalşın. S.Dibirova xatirələrdə yaşayan xanımlar-

ləri var. Meliorasiya və su təsərrüfatı naziri Əhməd Əhmədzadənin S.Dibirovaya verdiyi qiymət: "Dünyada, eləcədə Azərbaycanda beş nəfər saf insan varsa biri Səfiyyə xanım idı."

S.Dibirovanın qardaşı Həmzətin qızı, orta məktəbdə menim ən sevimli müəlliməm olmuş Zümrüd Dibirovanın ürek sözü: "Səfiyyə ərəbcə "saf", "təmiz", "pak" deməkdir. Bibim bu həyatı adına layiq yaşadı. Heç kim deyə bilməz ki, Səfiyyə xanım kimdənsə rüşvət alıb. Xatırımdedir, bibim 1999-cu ilin fevralında 12 saat davam edən beyin əməliyyatına məruz qaldı. Həkimlərin onun sağ qalacağına ümidi az idi. Allah qorudu.

81 yaşında isə evdə yixilib xəsarət aldı, iki il yataq xəstəsi oldu, ən çətin günlərində bibimi gecə-gündüz mən baxdım. Halalı olsun. Səfiyyə xanım üçün ən yaxşı hədiyyə telefon zəngi, bir gül və yaxud kitab idi. Evdə son dərəcə zəngin kitabxanası vardır. O, ailə qurmayaq bütün ömrünü Vətən, xalq yolunda şam kimi əritdi. Bibim kişi təbiətli idi, bərbəzəyi əslə sevməzdidi, həmişə qara kostyum geyinərdi"

"Ulu öndər mənə Prezident təqaüdü verməsəydi günüm nə olardı?" deyirdi tez-tez. Hələmət adlı baxıcı da bibimə öz doğma anası kimi baxıb. Mən bunu dana bilmərem.